

Şapur Qasimi

(əvvəli ötən sayımızda)

Erməni dövləti yüz il bundan öncə ingilislər və ruslar tərəfindən türk dövlətlərinə qarşı taxribat üçün oyuncaq dövlət kimi yaradılıb və bu günə qədər də bu məqsədə iri dövlətlər tərəfindən bu təyinatla qorunaraq istifadə edilir. Yəni erməni dövləti heç də göründüyü kimi erməni millətini idarə edən, onun təleyfliklə, strateji məsələləri ni müəyyən edən, real hakimiyətə malik olan bir qurum deyil. 1918-ci ildə yarandığı gündən bu günə dək mövcud olduğu 102 ildə erməni dövlətinə nüfuz eden əsas üç qüvvə mövcuddur. Bunlardan birinci erməni kilsəsi, ikinci Daşnakşütün partiyası, üçüncüsü isə Fransa, Rusiya və ABŞ dövlətləridir. Ermənilər millət olaraq yarandığı gündən qaraçı olaraq başıpozuq köçəri həyatı sürmüşlər. Ermənilərin milli kökü haqqında akademik Manuk Aboyan yazar ki, - «Erməni xalqının kökü, buraya nə vaxt, neçə, haradan, hansı yolla gəlməsi haqda bizdə dəqiq və aydın məlumat yoxdur». (Erməni ədəbiyyatı tarixi. Yerevan, 1975). Erməni akademiki bu gün Ermenistan adlanan dövlətin ərazisində ermənilərin nə vaxt, neçə, kimlərin və nə məqsədə getirilməsi barədə minlərlə rəsmi sənədlərin mövcudluğunu bilsə də ermənilərin yerli əhalisi omadığını belə qeyri-müəyyənlilik pərdələyir. O məsələnin mahiyyətinə cavab verməkdən bu üsulla yayınlaqla nabəıld oxucularda ermənilərin ən qədim dövrlərdən buraya gəlməsi təsəüratını yaratmaq istəyir. Mənşəyi məlum olmayan köçəri ermənilər xristianlığı qəbul etdikdən sonra Qriqorian kilsəsi ümuməməni milli məsələlərini idarə edən bir siyasi qurum kimi ortaya çıxır. Mən ona görə siyasi qurum kimi yazıram ki, ermənilər xristianlığı qəbul etdiyi vaxt xristianlığın bir neçə əsas oturuşmuş cərayəni olduğu halda xristianlığa bir neçə əhəmiyyətsiz dəyişiklik edərək qriqorianlıq cərayənini yaradaraq onu qəbul etməsi əvvəlcədən siyasi məqsədlər güdmüşdür. Belə ki, bu onları milli məqsədləri ni həyata keçirmələri prosesində digər xristian kilsələrindən asılı olmaqdan azad etməkdə yanaşı, xristian həmrəyliyi əsasında bütün xristian kilsələri və xalqların resurslarından istifadə etməyə imkan vermiş olur. Bundan başqa hər hansı bir milli dövlətin ərazisində olan kilsə onun ətrafına toplanan ermənilərin bu ərazidə toplum hələndə məskunlaşaraq artımını, həm də bir müddətdən sonra bu torpaqların ermənilərə məxsus olması haqqında iddia etməyinə bəhanə rolunu oynayır.

Hətta 16-ci əsrden bu tərəfə bu prosesi izlədikdə biz nəinki bunun, həm də bunun üçün ermənilərin hansı üsul və vasitələrdən istifadə etməsinin şahidi olurq.

Erməni səyahətçi Simeon Ləxasi hələ 16-ci əsrin əvvəllerində öz səyahətləri haqqında təessüratlarını SSRİ Elmlər Akademiyasının 1965-ci ildə çap etdiyi «Yol qeydəri»ndə yazar ki, - «İstanbulda səkkiz kilsə (yunanlara məxsus – müəllif) var idi. Bunlardan ən başlıcaşı olan ve Sulumanasarda yerdeşən müqəddəs Qevorq kilsəsi Fateh Sultan II Mehmet yunanlar-

dan alıb ermənilərə vermişdi ve bu kilsə 1641-ci ilə qədər erməni patriarxlarının İstanbulda iqamətgahı olmuşdu».

Ləxasi yazar, - «Yunanlar... bizləri (yəni, erməniləri – müəllif) gördükdə tüpürür və qışqırıldır; «iŞki!» – yeni it». «Əger bir erməni onların qabında su içmiş və ya yemek yemişsə, bahalı da olsa dərhal bu qabı sindirirdilər... Bizim müqəddəs patriarch Saak, Mehmetin yanına gedib bizim köhnə düş-

dövlət rəhbərləri ilə temasları olduğunu barədə ərəb xəlifəsinə casusluq etməklə albən kilsəsinin xəlifənin göstərişi ilə erməni kilsəsinə tabe edilməsinə nail olmuşdur.

Türkərin ermənilərə etdiyi bütün xeyrəxalığın nəticəsində osmanlı dövlətinin torpaqlarında məskunlaşış həmin ərazilərdə yerləşən qədim yunan və albən monastır və kilsələrə ərəb və türk hökmətlərinin vasitəsilə hüquqi cəhətdən sahib olan ermənilər artıq 20-ci əsrin əvvəllərində, daha dəqiq 1915-ci ildə aropalılar və rusların Osmanlı dövləti ilə apardığı qanlı müharibədə türkələrə arxadan ölümçül zərbə vuraraq, ümumiyyətdə üç milyona qədər türkү qətlə yetirməsinə baxmayaraq bu günə qədər yüz ildən çox keçən bir müddətdə guya türkələrin erməniləri soyğırılmış məruz qoyması haqda heç bir əsasi olmayan iftira ilə bərabər, türkələrin onları yunanların hücumundan xilas və himaya edərək yerləşdiriyi türk torpaqlarının erməni torpağı olduğunu iddia irəli sürürlər

bəti heç də əsassız deyil. Görünür ermənilərin türklərə qarşı etdiklərini əvvəller yunanlara qarşı da etmişlər. Ermənilərin bu gün Rusiya ərazisində rus dövlətinin vasitəsilə məskunlaşış, rus dövlətinin vasitəsilə 1836-ci ildə Rusyanın yurisdiksiyasındaki Azerbaycan ərazisində mövcud olan Alban Katalikosatını ləğv etdirərək bu ərazilərdə olan albən monastır və kilsələrə ərəb və türk hökmətlərinin vasitəsilə hüquqi cəhətdən sahib olmaqla, Azerbaycan torpaqlarının bir his-

partiyası, erməni dövləti və onun himayədarları ancaq ikinci dərəcəli iştirakçıdır. Çünkü, müxtəlif milətlərin ərazilərində özü kilsələrini müxtəlif hiylə və yalanlar vasitəsilə özələşdirərək onun etrafında erməni əhalisini məskunlaşdırıb təşkilatlaşdırmaqla ermənilərin sonrakı iddialarına və hərəkətlərinə əsasları məhz erməni kilsəsi yaradır və sonrakı prosesləri arxa planda duraraq idarə edir.

Bu gün Dağlıq Qarabağ da da-

Qarabağ gündəliyi: Biz bu gün nə etməliyik?



mənimiz olan yunanlardan bizim qorunacağımıza razılıq aldı... Mən bizim tarixçilərin yazısından oxumışdım ki, yunanların hakimiyyəti dövründə İstanbulda nəinki bir erməni yaşamayıb, ora bir ermənin ayağı belə dəymeyib. Ora hə-

tiq 20-ci əsrin əvvəllərində, daha dəqiq 1915-ci ildə aropalılar və rusların Osmanlı dövləti ilə apardığı qanlı müharibədə türkələrə arxadan ölümçül zərbə vuraraq, ümumiyyətdə üç milyona qədər türkү qətlə yetirməsinə baxmayaraq bu günə qədər yüz ildən çox keçən bir müddətdə guya türkələrin erməniləri soyğırılmış məruz qoyması haqda heç bir əsasi olmayan iftira ilə bərabər, türkələrin onları yunanların hücumundan xilas və himaya edərək yerləşdiriyi türk torpaqlarının erməni torpağı olduğunu iddia irəli sürürlər

səsini himayədarları vasitəsilə alıb erməni dövləti qurmaqla kifayətlenməyərək bu gün Qarabağı da özünüküldəşdirmək cəhdələri ilə yanaşı, 200 ildən çox onu bəsləiyib, qoruyan rus dövləti və milletinə xəyanət etmək cəhdələri tarixin bir da-

Türkərin ermənilərə etdiyi bütün xeyrəxalığın nəticəsində osmanlı dövlətinin torpaqlarında məskunlaşış həmin ərazilərdə yerləşən qədim yunan və albən monastır və kilsələrə ərəb və türk hökmətlərinin vasitəsilə hüquqi cəhətdən sahib olan ermənilər artıq 20-ci əsrin əvvəllərində, daha dəqiq 1915-ci ildə aropalılar və rusların Osmanlı dövləti ilə apardığı qanlı müharibədə türkələrə arxadan ölümçül zərbə vuraraq, ümumiyyətdə üç milyona qədər türkү qətlə yetirməsinə baxmayaraq bu günə qədər yüz ildən çox keçən bir müddətdə guya türkələrin erməniləri soyğırılmış məruz qoyması haqda heç bir əsasi olmayan iftira ilə bərabər, türkələrin onları yunanların hücumundan xilas və himaya edərək yerləşdiriyi türk torpaqlarının erməni torpağı olduğunu iddia irəli sürürlər

ta erməni tacirləri belə buraxmayıblar... Türkələr İstanbulu aldıqdan sonra isə bir çox əyaletlərdən erməniləri getirib yunanlardan böyük və möhtəşəm kilsələri alaraq erməniləre veriblər».

Hələ bundan əslər əvvəl kataklıkos Saak III Dzoroporesi (677-703-cü illər) ərəb istilasının ilk dövrlərində yeni hakimiyyətin, ərəb xilafətinin tərfinə keçmiş, onun səlfəi Eliya isə 702-ci ildə albən patriarxının vizantiyalı din və

nə qədər yüz ildən çox keçən bir müddətdə guya türkələrin erməniləri soyğırılmış məruz qoyması haqda heç bir əsasi olmayan iftira ilə bərabər, türkələrin onları yunanların hücumundan xilas və himaya edərək yerləşdiriyi türk torpaqlarının erməni torpağı olduğunu iddia irəli sürürlər. Bu əsəssiz iddialardan isə türk düşmənlərinin hərəsi öz məqsədləri üçün sul-istifadə edirler.

Ləxasinin təsvir etdiyi yunanların ermənilərə olan mənfi münas-

ha təkrar olunduğunu göstərir. Lakin bu defə himayədar Osmanlı deyil Rus dövləti olsa da xəyanətkar elə həmin erməni milləti, erməni dini və dövlət başçılarından. Erməni kilsəsi yarandığı gündən in迪yedek bütün bu proseslərin başında duran, ona rəhbərlikdə həllədici rol oynayan din libasına bürünmüş siyasi bir qurumdur. Ləpələ fars şövinizminin şələk libasındaki islam dini qurumu kimi. Bu proseslərde mühüm rol oynayan Daşnakşütün

xil olmaqla bütün Azerbaycan ərazisində mövcud olan albən məbadələri və kilsələrində erməniləşdirmə aparmış və bu gün də hətta Kəlbəcərdə, Laçında, Şuşadakı albən məbadə və kilsələrindən xristianlıq şəhəri ilə çıxmayan erməni keşiflər oradan çıxarılmış və onlar milli mülkiyyət olaraq elan edilmiş, tarixi abidə statusunda mövcudluğunu təmin edilməlidir.

Türklər, o cümlədən Azerbaycana qarşı erməni kilsə xadimlərinin tövədikləri cinayetləri əsas tutaraq Erməni Katalikosatının Azerbaycan ərazisində fealiyyəti qanuna qadağan olunmalıdır. Azerbaycan vətəndaşı olan her bir erməninin də qanuni əsaslarla fealiyyət göstərən hər hansı bir xristian kilsəsində gelib ibadət etmek hüququ da qanunla təmin edilməlidir. Bu Azerbaycan vətəndaşı olan ermənilərin vicdan azadlığını beynəlxalq hüquqa uyğun olaraq təmin edilməsi ilə brabər, erməni katolikosatının Azerbaycan ərazisində din pərdəsi altında leqalsiyasi fealiyyətine və təxribatlarına son qoymuş olar.

Azerbaycan dövlətinin mütləq eməl etməli məsələlərdən biri de Dağlıq Qarabağ da daxil olmaqla 1989-cu ildən sonra SSRİ tərkibində olan digər ərazilərdə yaşmış və uzaq xaricdən getirilib Qarabağda yerləşdirilmiş heç bir erməni vətəndaşlıq verilməməsi və onların Azerbaycan ərazisindən çıxarılmasıdır. Digər məsələ isə dövlət bündəsi və yerli büdcədən maliyyələşən hər hansı bir tehsil müəssisəsində erməni dilinin tədrisi qadağan edilməlidir. Çünkü, ermənilər hər hansı bir status və ya xüsusi hüququn verilməsi Azerbaycan ərazisində yaşayıb, say etibarı ilə onlardan dəfələrlə çox olub, heç vaxt Azerbaycan dövlətinə xəyanət etməmiş az sayılı xalqlara qarşı təhqir olar və Azerbaycanda separatizmin detenatoru oları.

Dağlıq Qarabağ məsələsində həll edilməli olan mühüm məsələlər çoxdur, mən bunların ancaq ən əsas olanlardan bir neçəsini dedim.

Bu gün Azerbaycan dövləti və Azerbaycan vətəndaşlarının qarşısında yəqin ki, Qarabağ məsələsindən də təcili və fəvqələdə əhəmiyyətli həll olunmalı bir məsələ də var. Bu şəhid ailələrinin, yaralı qazilərin maddi təminatının sırası Azerbaycan vətəndaşının normal sayıyla biləcək maddi təminatından daha yüksək səviyyədə təmin olunmasıdır.

(ardı gələn sayımızda)